

## SƏBUHİ MEHDİZADƏ

### TULLANTILARIN İDARƏ EDİLMƏSİNDE DAVAMLI İNKİŞAF İNDİKATORLARININ ROLU

Məqalədə davamlı inkişaf konsepsiyasının əsas göstəriciləri və indikatorları, onların tullantıların idarə olunmasına təsiri, həmçinin davamlı inkişafın təmin olunmasında bərk məişət tullantılarının yaranmasının qarşısının alınması, onların düzgün idarə olunması və təkrar emali məsələləri tədqiq edilir. Həmçinin məqalədə davamlı inkişafı səciyyələndirən, bu sahədə baş verən prosesləri təhlil edən, planlaşdırma və idarəetməni qiymətləndirən, fəaliyyətin effektivliyini yüksəldən indikatorların - enerjidən səmərəli istifadə, xammal qənaəti və tullantıların təkrar istifadəsi, qorunan ərazilərin mövcudluğunu kimi göstəricilərin təhlili aparılır.

Qeyd olunur ki, bərk məişət tullantılarının idarə olunmasının davamlı inkişaf strategiyasının mühüm komponenti olmasının səbəbi onların artım tempinin getdiyəcək yüksəlməsi ilə əlaqədardır. Bərk məişət tullantılarının yaranması əhali artımı ilə, insanların hayatı tərzinin dəyişməsi bağlı olmasına baxmayaraq müxtəlif ölkələrdə fərqli normalara malikdir. Normaların fərqli olması isə ölkələrdə bu sahədə aparılan siyasetin və tətbiq edilən müasir texnologiyaların məzmunundan birbaşa asılıdır.

Məhz bu baxımdan Azərbaycan Hökumətinin həyata keçirdiyi "Bərk məişət tullantılarının kompleks idarəciliyi" layihəsi xüsusi vurğulanmalıdır. Bu layihənin mərhələli şəkildə həyata keçirilməsi ölkədə tullantıların idarəciliyini təkmilləşdirməklə yanaşı davamlı inkişafın təmin olunmasına da əlavəlişli şərait yaratmışdır.

*Açar sözlər:* davamlı inkişaf, davamlı inkişaf konsepsiyası, tullantılar, bərk məişət tullantıları.

XX əsrin sonlarında dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda bəşəriyətin gələcəyi ilə bağlı problemlərin daha da kəskinləşməsi qlobal səviyyədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə zəruri edirdi. Bu istiqamətdə atılmış ən mühüm addımlardan biri 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ümumdünya sammiti idi. Məhz bu sammitdə qlobal ekoloji böhranın qarşısının alınması məqsədi ilə davamlı inkişaf konsepsiyası irali sürüldü. Sammitin əsas sənədi sayılan "XXI əsrin gündəliyi"ndə bəşəriyətin gələcəyi üçün təhdid yaranan əsas problemlər və onların həlli istiqamətində atılmalı olan addımların mahiyyəti, davamlı inkişaf konsepsiyasının əsas prinsipləri öz əksini tapmışdır.

Bu hadisədən sonra davamlı inkişaf konsepsiyasının təbliği, tətbiqi, göstəricilər sisteminin yaradılması, qiymətləndirilməsi, bu istiqamətlərdə ölkələrə texniki və institusional yardımçıların edilməsi məqsədilə BMT sisteminə daxil olan beynəlxalq təşkilatlar fəaliyyət göstərməyə başladı.

Davamlı inkişafı səciyyələndirən və bu istiqamətdə baş verən prosesləri təhlil etmək, onların planlaşdırılması və idarə edilməsini qiymətləndirmək, göstərilən fəaliyyətin effektivliyini yüksəltmək üçün xüsusi göstərici – indikatorlardan istifadə olunur. Beynəlxalq statistikada bu məqsədlər üçün bir neçə göstəricinin xüsusi əhəmiyyəti var. Bunlara enerjidən səmərəli istifadə, xammal qənaəti və tullantıların təkrar istifadəsi, qorunan ərazilərin mövcudluğu və bir sıra digər göstəricilər aid edilə bilər.

Tullantıların idarə edilməsində bu indikatorların özünəməxsus rolu vardır. Bu rol ilk növbədə daha az tullantıların yaranması ilə, daha sonra isə yaranmış tullantıların düzgün idarə olunması və ətraf mühitə dəyən zərərin azaldılması ilə bağlıdır. Bu prosesin daha dərin təhlil olunması üçün bu indikatorlara nəzər salaq.

Enerjinin istehsalı hazırlı dövrdə bir çox hallarda üzvü yanacağın yandırılması hesabına

gerçəkləşdirilir. Bu isə həm bərpa olunmayan təbii ehtiyatların istifadəsini artırmaq, həm də ətraf mühiti çirkəndirmək deməkdir. Elektrik istehsal edən istilik stansiyaları enerjini, əsəsən, bərpa olunmayan təbii ehtiyatların yandırılması hesabına alırlar. Bu halda enerjidən səmərəli istifadə etmədikdə bir yandan da xammalın qeyri-səmərəli istifadəsi baş verir. Digər tərəfdən bu stansiyalarda, hətta ən müasir texnologiyalar istifadə edildiyi halda da ətraf mühitə külli miqdarda istixana effekti töredən qazlar buraxılır. Bu tullantıların atmosferə atılması həm lokal miqyasda ekoloji vəziyyəti gərginləşdirir, həm də qlobal problem olan iqlim dəyişiklikləri prosesinə təsir göstərir.

Davamlı inkişafın indikatorları dedikdə iqtisadiyyatın, sosial sferanın və ətraf mühitin vəziyyətinin dəyişməsini xarakterizə edən meyarlar və göstəricilər nəzərdə tutulur. Indikatorlar davamlı inkişaf məqsədlərinə nail olunması vəziyyətini və istifadə edilən resursların səmərəliliyini qiymətləndirməyə imkan verir. Davamlı inkişaf indikatorlarının hazırlanması BMT, Dünya Bankı, İƏTİ, Avropa Birliyi, Ətraf mühit problemləri üzrə Elmi Komitə (SCOPE) və digər beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilir (6).

İndikatorları hər biri davamlı inkişafın ayrı-ayrı aspektlərini xarakterizə edən ekoloji, iqtisadi, sosial indikatorlar sistemində və sosial-iqtisadi inkişafın davamlılığının səviyyəsini təyin edən integrallı indikatorlara ayırmak olar.

BMT-nin davamlı inkişaf üzrə komissiyası aşağıdakı indikatorları 4 əsas qrupa bölmüşdür:

Davamlı inkişafın sosial aspektlərini göstərən indikatorlar;

Davamlı inkişafın iqtisadi aspektlərini xarakterizə edən indikatorlar;

Davamlı inkişafın ekoloji aspektlərini ifadə edən indikatorlar (buraya hidrosferin, qurunun, atmosferin, digər təbii resursların, həmçinin tullantıların xarakteristikaları da daxildir);

Davamlı inkişafın institusional aspektlərini xarakterizə edən indikatorlar (planlaşdırma və idarəetmə, elmi tədqiqatlar, beynəlxalq hüquqi mexanizmlər, informasiya təminatı, əsas əhali qruplarının rolinin gücləndirilməsi) (9).

İndikatorlar məqsədlərinə görə 3 istiqamətə ayrılmışdır:

1. əparıcı qüvvə indikatorları – davamlı inkişafa təsir edən insan fəaliyyətini, proses və göstəriciləri xarakterizə edir;

2. vəziyyət indikatorları – davamlı inkişafın müxtəlif aspektlərinin hazırkı vəziyyətini xarakterizə edir;

3. reaksiya indikatorları – davamlı inkişafda mövcud vəziyyətin dəyişdirilməsi üçün seçimin və yaxud digər reaksiya üsulunun reallaşdırılmasına imkan verir (6).

Dünya Bankının da davamlı inkişafla bağlı özünəməxsus indikatorlar sistemi mövcuddur. Dünya Bankı hər il BMT tərəfindən davamlı inkişaf məqsədlərinə nail olunması ilə bağlı qoyulmuş hədəflərin yerinə yetirilməsi haqqında hesabatlar hazırlanır. Bu hesabatlarda təhlil edərək göstəricilərin 6 qrupda qruplaşdırıldığı müəyyən etmək olar: ümumi, əhali, ətraf mühit, iqtisadiyyat, dövlət, bazarlar.

Ümumi indikatorlara əhali (sayı), ərazi (sahəsi) və ümumi daxili məhsul (həcmi) aid edilir. 2000-ci ildən etibarən Dünya Bankı dünyanın inkişaf göstəriciləri ilə bağlı "Yaşıl məlumat kitabçası" nəşr edir (4, 63).

Bərk məişət tullantılarının idarə olunması problemlərinin davamlı inkişaf strategiyasının mühüm komponentidir. Bunun səbəbi isə bərk məişət tullantılarının artım tempinin ilde-ilə artmasıdır. Bunu əsasən əhalinin artımı ilə, daha çox isə insanların həyat tərzinin

dəyişməsi ilə bağlayırlar. Lakin bərk məisət tullantılarının yaranması normaları müxtəlif ölkələrdə bir-birindən fərqlənir. Dünyanın aparıcı ölkələrində bu göstərici bir il üçün ABŞ-da 700 kq, Avropanın inkişaf etmiş ölkələrində 300-417 kq, Rusiyada 260 kq təşkil edir (5, s. 47-49).

Davamlı inkişafda tullantıların idarə olunması ilə bağlı prioritetləri aşağıdakı kimi sıralamaq olar:

- Tullantıların kəmiyyətinin azaldılması;
- Tullantıların tərkibində zərərlər maddələrin həcmini azaltmaq;
- Utilizasiya;
- Təkrar istifadə;
- Resiklinq (dövriliyin təmin olunması); (2, 38-45)
- Tullantıların komponentlərinin kompostlanması; (4, 63)
- Ekoloji təmiz təkrar emal;
- Ekoloji təmiz ləğvətmə (tullantıların təkrar emalından sonra qalan qalıqların).

Davamlı inkişaf strategiyası tullantıların zərərsizləşdirilməsi üçün bütün metodlardan istifadəni nəzərdə tutur. Bununla bağlı olaraq dövlət siyaseti prioritet istiqamətləri müəyyən etməlidir. Bərk məisət tullantılarının zərərsizləşdirilməsinin 30 dan artıq metoduna rast gəlmək mümkündür ki, bunlardan 4-ü daha geniş istifadə edilir: zibilxanalarda basdırılma (poliqonlarda), yandırılma, resiklinq (dövriliyin təmin olunması) və kompostlama (3, s. 76-86).

Dünyada bərk məisət tullantılarını hələ də zibilxanalara (poliqonlara) daşıyırlar. Avropanın statistikasına görə orta hesabla bərk məisət tullantılarının 40%-i poliqonlara daşınır, 20%-i yandırılır, 23%-i təkrar emal edilir, 17%-i kompostlanır (8, 3).

Azərbaycanda tullantıların əmələ gəlməsi ilə bağlı mövcud olan proqnostik göstəricilər davamlı inkişafın indikatorlarının təhlili baxımından olduqca əhəmiyyətlidir:

**Mənbə:** Azərbaycan Respublikası Bərk Tullantıların Tam İdarə Edilməsi Layihəsi, Bakı, 2012

Göstəricilər	Vahid	2020	2025	2030	2031
Məisət və Qeydi-Məisət Tullantılarının (MQMT) əmələ gəlməsi	ton il	1.255.287	1.341.013	1.427.653	1.445.213
Məisət və Qeydi-Məisət Tullantılarının (MQMT) əmələ galməsi	m <sup>3</sup> il	5.730.880	6.122.255	6.517.800	6.597.969
Küçələrin süpürülməsi nəticəsində tullantıların (KT) əmələ gəlməsi	ton il	478.062	510.710	543.706	550.394
Küçələrin süpürülməsi nəticəsində tullantıların (KT) əmələ galməsi	m <sup>3</sup> il	869.204	928.564	988.557	1.000.716
Hayat tullantılarının (HT) əmələ gəlməsi	ton il	382.724	408.861	435.276	440.630
Hayat tullantılarının (HT) əmələ galməsi	m <sup>3</sup> il	5.467.483	5.840.870	6.218.235	6.294.719
Ümumi Bərk Məisət Tullantılarının (BMT) əmələ gəlməsi	ton il	2.116.073	2.260.584	2.406.635	2.436.237
Ümumi Bərk Məisət Tullantılarının (BMT) əmələ gəlməsi ilə bağlı proqnoz	m <sup>3</sup> il	12.067.567	12.891.689	13.724.592	13.893.404
Tullantıların Əmələ gəlmə Normaları					
Orta MQMT - şəhər	kq adəmbaşlı gün	0.91	0.91	0.91	0.91
Orta KT - şəhər	kq adəmbaşlı gün	0.35	0.35	0.35	0.35
Orta HT - şəhər	kq adəmbaşlı gün	0.28	0.28	0.28	0.28
Orta ümumi BMT - şəhər	kq adəmbaşlı gün	1.54	1.54	1.54	1.54


Davamlı inkişaf naminə tullantıların idarə olunması baxımından onların formallaşması mənbələrinin müəyyən edilməsi olduqca mühüm əhəmiyyət daşıyır. İstehsalat və məisət tullantıları haqqında Azərbaycan Respublikasının qanununda tullantıları xarakterinə görə bir neçə təsnifatı göstərilir. Bunlardan birincisi istehsalat və istehlakla bağlı təsnifatdır: buraya iki tullantı növünü aid etmək olar: istehsalat tullantıları və məisət tullantıları (şəkil 1).

Qanuna əsasən istehsalat tullantıları dedikdə istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr nəzərdə tutulur.

Məisət tullantıları (bərk məisət tullantıları) isə əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır.


Ətraf mühitə və insanların yaşam mühitinə, sağlamlığına təsiri nöqtəyi-nəzərində təhlükəli və təhlükəsiz tullantılar mövcuddur:

Təhlükəli tullantılar – tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit ucun bilavasitə və ya potensial təhlükə yaradan tullantılar, təhlükəsiz tullantılar isə ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən tullantılardır.



Təkrar istehsalının mümkünüy nöqtəyi-nəzərindən təkrar xammal və yarasız tullantılar: təkrar xammal – texniki və ya texnoloji imkanlar, həmçinin iqtisadi səmərəlilik nəzərə alınmaqla təsərrüfat fəaliyyətində təkrar istifadə oluna bilən tullantılar; yarasız tullantılar – istifadə olunma xüsusiyyətləri məhdud olan, təkrar istifadəsi iqtisadi baxımdan səmərəli olmayan tullantılar nəzərdə tutulur.

## Məişət tullantılarının təsnifatı




İnkişaf etmiş ölkələrdə, o cümlədən Azərbaycanda məişət tullantılarının emalı, ətraf mühitə təsirinin öyrənilməsi və optimallaşdırılması, poliqon texnologiyasının tətbiqi, tullantıların texnoloji və ekoloji qiymətləndirilməsi, təkrar emalı, xammal kimi istifadə olunma potensialı olduqca aktual məsələdir. Dünya əhalisinin fasiləsiz olaraq artması və nəticədə məişət tullantılarının ətraf təbii mühitə kortəbi və ya düşünülmüş şəkildə atılması, onların qiymətləndirilməsini və təbiətə zərər gətirməyəcək şəkildə kompleks emalı məsələsini daha da aktual edir. Hal-hazırda tullantıların (istehsal, tibbi, radioaktiv, tikinti və s.), xüsusilə məişət tullantılarının düzgün iqtisadi qiymətləndirilməsi, ekoloji tarazlıq nəzərə alınaraq idarə edilməsi ciddi ekoloji problemlər arasında rəngarəng olur. Əgər düzgün şəkildə səmərəliliyi dəyərləndirilərsə, məişət tullantıları həm xammal kimi qiymətləndirilərək iqtisadi inkişafa səbəb olar həm də ətraf təbii mühiti tullantının yaratdığı dönlənməz ekoloji kadastrlardan (basdırılma zamanı torpaqlar məhv olur, təbiətdə yığılaraq epidemik xəstəliklər çoxalır, sulara atilaraq hidrosferdə canlıların ölümünə səbəb olur, kortəbi yandırılaraq dioksin maddəsinin ətraf təbii mühitə yayılmasına səbəb olur və s.) qismən də olsa qoruyar. Bu kimi səbəblərdən məişət tullantılarının qiymətləndirilməsi, kompleks emalının tətbiqi, emal metodlarının innovativ üsullarının kəşfi, tətbiqi, tullantıların idarə edilməsinin nəinki inkişaf etmiş, həmçinin inkişafda olan ölkələrdə təşkili yalnız ətraf təbii mühitə və ya ölkənin inkişafi üçün deyil, canlı orqanizmlər o cümlədən insanların sağlamlığı üçün mütləqdir və bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Məlumdur ki, məişət tullantıları (bərk məişət tullantıları və məişət-fekal suları) ictimai fəaliyyətdə əmələ gələn, iqtisadi dəyəri yüksək olan, lakin ətraf mühitdə yığılarsa ciddi təhlükələr doğuran, məişətdə yararsız hesab edilən artıq maddələrdir. Məişət tullantıları bir tərəfdən insan sağlamlığına zərəri olmaqla yanaşı təbii mühiti çirkəkdir, amma sənaye üçün də güclü xammal resursudur. Bu o deməkdir ki, texnoloji və ekoloji olaraq düzgün qiymətləndirilərsə təbii sərvətlərə, onların çıxarılmasına, istismara sərf olunan enerjiyə qənaət olunar və gələcək nəsillərə daha sağlam təbiət bəxş edilər.

Tullantıların xüsusiyyətlərinən faydalananlaraq içindəki komponentlərin fiziki, kimyəvi və ya biokimyəvi üsullarla başqa mahsullara və ya enerjiyə çevrilməsinə tullantıların emalı deyilir. Məlumdur ki, şüşə, plastik, kağız/karton, metal kimi ekoloji-iqtisadi dəyərləndirilə bilən maddələr müəyyən fiziki, kimyəvi emaldan sonra xam maddəyə və ya yeni bir maddəyə çevrilə bilər. Təkrar emal metodu maddəyə görə müxtəlif tətbiq oluna bilər. Təbiidir ki, məişət tullantılarının emalının ətraf təbii mühitə təsiri istənilən halda müsbətdir, çünkü həm iqtisadi həm ekoloji baxımdan çox sərfəli tullantıların qiymətləndirilməsi metodudur.

## Tullantıların idarə edilməsinin iyerarxiyası




Tullantıların, o cümlədən məişət tullantılarının təkrar emalı nəticəsində təbii qaynaqlarımız qorunur, enerji qənaəti təmin edilir, iqtisadiyyata qatqı təmin edilir, zibilliyyə gedən tullantı miqdarı azalır və gələcəyə sərmayə edilir.

Ətraf mühit üçün qorxulu təhlükə olan məişət yağıları hal hazırda saflasdırma və regenerasiya metodları ilə emal olunur ki, bunun ətraf təbii mühitə təsiri yox səviyyəsinə düşür.

Azərbaycanda məişət tullantılarının emalı mövzusunda müəyyən tədbirlər görülür və gələcəyi parlaqdır. Şüşə, kağız, karton, plastik və metal kimi tullantılar xüsusi zəbil tökmə ərazilərindən və küçə kollektorlar vasitəsilə küçələrdən toplanır və xam maddə qaynağı olaraq müxtəlif sektorlarda istifadə edilir.

### Bərk məişət tullantılarının idarə olunması sxemi:



Bilindiyi kimi insanlar həyatlarını davam etdirmək və həyat standartlarını yüksəltmək üçün davamlı istehsal və istehlak edərlər. İstehsal və istehlak mərhələsində tullantı və artıqlar ortaya çıxır. Çıxan tullantıların çoxunun iqtisadi dəyəri yüksəkdir. Ancaq bunların bir çoxunun

birbaşa və ya alternativ məhsul olaraq istifadə etmədən əvvəl fiziki kimyəvi və ya bioloji əməliyyatlardan keçirilməsi lazımdır. Saflasdırma əməliyyatı sonunda əldə edilən məhsullar, birbaşa istifadə edildiyi kimi alternativ məhsul olaraq da qiymətləndirilir.

Ümumiyyətlə məişət tullantılarının emalı sektorу çox yeni olmasına baxmayaraq yüzlərə adam bu sektorda işləyərək ölkə iqtisadiyyatına əlavə dəyər verirlər. Digər tərəfdən tullantı və artıqlar qaynaqlanan ətraf mühit problemlərinin həllinə də öz töhfəsini verir. Tullanti yağlarının təkrar emalı, bu yağların təbiətə zərər verməsini önleyərək, gələcək nəsillər üçün təmiz bir dünya vəd etməyə imkan verir.

Təkcə məişət tullantıları deyil, digər tullantıların da emal məsələsinə dünya səviyyəsində baxılır və onların ətraf mühitə vura biləcək ziyan beynəlxalq şəkildə başa düşülsün deyə hər maddənin, məhsulun özünün təkrar emal kodu vardır və bu məhsulun üzərində göstərilir.

Məişət tullantılarını emal edərək, bir çox vəsaiti təkrar qazanmaq mümkündür. Yenidən işlənməsi ən asan vəsaitlər olan dəmir və polad dünyada ən çox təkrar emal olunan tullantılardır. Alüminium dəfələrlə təkrar emal oluna bilən və hətta hər dəfəsində xüsusiyyətlərini itirməyən bir material olaraq diqqət çəkir.

Tullantıların emalının ətraf mühitə təsiri olduqca müsbətdir. Kağızı emal edərək, kağızdan kağız düzəldilir, beləliklə kağız istehsalı üçün ağac seqmentini azaldıb, məşələrin yox olmasının qarşısını almaq mümkündür. Plastik materialları təkrar emal edərək neft istehlakını önlemək olar.

Təbii resurslar dünya əhalisinin artması və istehlak vərdişlərinin dəyişməsi səbəbi ilə hər keçən gün azalır. Bu səbəblə resurs istehlakını azaltmaq, qiymətləndirilən xüsusiyyətləi tullantıları emal edərək təbii resursları məhsuldar istifadə etmək lazımdır. Ona görə də məişət tullantılarının emalı təbii sərvətlərin qorunması və səmərəli istifadə edilməsi üçün son dərəcə əhəmiyyətli bir əməliyyatdır.

Sağlam olmağın əsas təməli sağlam ətraf təbii mühit və orada yaşamaqdır. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsi insanların sağlam mühitdə yaşamaq hüququndan bəhs edir:

#### Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ

I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır(10).

İstehlak tullantıları, tullantıların dövriyyəsi yəni, əmələ gəldiyi andan utilizasiya (zərərsizləşdirmə) mərhələsinə qədər ətraf mühit və insanlarla birbaşa və ya dolayı yolla da olsa müəyyən qarşılıqlı təsirdədir. Bu təsirlərin müsbət yönümlü olması üçün, təkrar emal prosesinin düzgün getməsi vacib, mühüm məsələdir. Belə ki, təkrar emal oluna bilən kommunal tullantılardan yeni xam maddə əldə etmək üçün əsas məsələ, bu tullantıların mənbədə düzgün çeşidlənmüş və "təmiz" (məsələn, kağız ilə yağıñ eyni yera atılmaması kimi) yiğilması mütləqdir. Çünkü, təmiz şəkildə olmazsa emal prosesindən sonra əmələ gələn maddənin keyfiyyəti zəif olur.

Təkrar emalın Azərbaycandakı tətbiqi əsasən zibilin yiğilması, zavodda çeşidlənməsi, yandırılma və poliqonda basdırılmışdan ibarətdir. Bu sahədə təcrübələri əsasən almanın texnologiyasına uyğunlaşdırılması ətraf təbii mühitə təsiri optimallaşdırır. Emal prosesi ilə tullantı problemində birdəfəlik qurtulmaq mümkün olmasa da, ətraf təbii mühitin yaxşılaşdırılmasında mühüm rol oynayır. İstehlak və istehsal tullantılarının emal nəticəsində yenidən istifadəsi həm təbii sərvətləri qoruyur, həm də enerjiyə qənaət edir. Məsələn, bioqazın alınması.

Kağız istehsali üçün ağaclar kəsilir, şüsha istehsali üçün daş və qum istifadə edilir, paket ya da qablaşdırma istehsali üçün yenə təbii resurslardan faydalananlar və hər istehsal nəticəsində

təbii ehtiyatlar azalır. Məhz bunu nəzərə alan ölkə və istehsalçılar, istehlakçılar təbii sərvətlərin kortəbii istismarının qarşısını almaq, irəlidə yaşıana biləcək enerji böhranlarının qarşısını almaq üçün tullantıları təkrar emal etməyə çalışır, müxtəlif üsullar axtarır və inkişaf etdirirlər.

Azərbaycanda və digər ölkələrdə təkrar emalın tətbiqi təbietin ancaq bir neçə əsrde hətta bir neçə minillikdə tamamilə yox edə bildiyi tullantıların təbiətə buraxılmasının, yiğilmasının qarşısını alır.

Tullantıların bir künçə atılıb çürüməyə tərk edilməsi yerinə iqtisadiyyata xeyir verməsini təmin edən təkrar emalın təbiətə verdiyi müsbət təsirlər olduqca əvəzsizdir.

Bərk məişət tullantılarının müasir standartlara uyğun idarə edilməsi məsələsinin kompleks şəkildə həll edilməsi məqsədi ilə 20 may 2009-cu il tarixində Azərbaycan Hökuməti tərəfindən İqtisadi Inkişaf Nazirliyi və Dünya Bankı arasında kredit sazişi imzalanmış və onun əsasında maliyyələşdirilmiş "Bərk məişət tullantılarının kompleks idarəciliyi" layihəsi həyata keçirilmişdir. Layihə 5 il idarə icra edilmiş və aşağıdakı komponentlərdən ibarət olmuşdur:

1. Layihənin institusional islahat, potensialın artırılması və layihənin idarə olunması;
2. Balaxanı poliqonunun bərpası, təkmilləşdirilməsi və idarə edilməsi;
3. Digər qeyri-qanuni poliqonların bağlanması və idarə edilməsi;
4. Tullantıların toplanması üçün avadanlıqların təchizi;
5. Layihədən sonrakı investisiyaların Texniki Hazırlığı.

Məişət tullantılarının, buraya bərk istehlak tullantıları o cümlədən məişət-fekal suları addır, düzgün şəkildə çeşidlənməsi, iqtisadi-ekoloji və texnoloji qiymətləndirilməsi, emalı, təkrar istifadəsi yaranan tullantıları azaldaraq ekoloji bizneslə məşğul olan sahibkarlara sərfli ekoloji bazar formalaşdırmaqla kifayətlənməyib, kommunal tullantıların ətraf mühitdə yiğilaraq pis təsirlər əmələ gətirməsinin qarşısını alır. Bu isə həm ekoloji həm də iqtisadi səmərəli haldır. Qlobal istileşmə əmələ gətirən metan qazı əvvəl sənaye müəssisələrindən, nəqliyyatdan atılırdısa, indi bərk məişət tullantılarının Azərbaycan timsalında bölgələrdə, iri şəhərlərimizdə düzgün tullantı idarə edilməsi qurulmadığından küçələrdə toplanan tullantıların çürüməsindən əmələ gəlir. Bundan əlavə, təbii sərvətlərin istismarı azaldığından, torpaqlara da qənaət olunur. Həmçinin tullantılar ekoloji mədəniyyətsiz şəkildə dənizlərə, məşələrə yəni bir sözə insanın istifadə (şüursuz şəkildə) etdiyi hər yerdə, gələcək nəsilləri düşünülməyən hərəkətləri sayesində nəinki digər insanlara o cümlədən biotaya, faunaya (buna səbüt polietilen selləfanlardan olən heyvanları göstərmək olar) zərər vurmaş olur.

Ümumiyyətlə məişət tullantılarının emalı prosesi təkrar emal oluna bilən tullantıların əmələ gəldiyi mənbədə çeşidlənməsi şəkildə toplanması, texnoloji, ekoloji metodlarla emalın tətbiqi, başqa maddəyə və enerjiyə çevriləməsidir və bu proseslərdə müəyyən mənada ətraf təbii mühitə təsirlər baş verir.

Dünyada insan əhalisinin artması, istehsal texnologiyasının yayılması, hazır yemək istehlak vərdişinin sürətlə yayılması, qida mühafizə prinsiplərinin bilinməməsi, qida gigiyenasi çatışmazlıqları, israf və s. səbəblərlə hər gün minlərlə ton tullantı meydana gəlir və bu tullantıların böyük bir qismini məişət tullantıları təşkil edir. Sürətlə bir şəkildə artan tullantıların nizamlı bir şəkildə sağlamlığa zərər vermədən yiğilması, toplanması və yox edilməsi ya da emal prosesi isə təkrar istifadəyə verilməsi ətraf mühitin çirkənlənməsinin qarşısının alınması və cəmiyyət sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir. Kommunal tullantıları fiziki baxımdan çox miqdarda zibil yiğinlarının meydana gətirməsi və estetik görünüşün pozulması, kimyəvi baxımdan su sızıntıları ilə torpaq, su çirkilikliliyinə səbəb olması, belə zərərlə maddələrin bitki və qida maddələrinə keçməsi və mikrobioloji baxımdan təmasla insan sağlamlığınıñ

pozulmasına, yoluxucu xəstəliklərin yayılması, ətrafdə pis qoxuların yayılması, ağaçanad, sıçan və s. həşəratların çoxalması kimi ətrafa mənfi təsirləri vardır. Tullantıların emalının müasir tətbiqləri ətraf təbii mühitin yaxşılaşdırılmasında mühüm, əvəzsiz rol oynayır. Evlərdə istehlak tullantılar ayrı-ayrı qablardada şüşə, plastik, kağız, tənəkə kimi təsnif edilərək nizamlı və sağlam bir şəkildə toplanıb depolanmaqla təkrar emala verilsə, tullantıların düzgün idarə edilməsinə qatqı təmin edilmiş olmaqla birləşdə ölkə iqtisadiyyatına və cəmiyyətin sağlamlığına da bilavasitə olaraq fayda təmin edilmiş olar.

Beləliklə belə qənaətə gəlmək olar ki, davamlı inkişafın təmin olunmasında tullantıların idarə olunması xüsusi rol oynayır. Davamlı inkişafda tullantıların idarə olunmasında əsas yanaşma onların təkrar emalı, tullantıların ətraf mühitə vurduğu ziyanın minimuma endirilməsi, o cümlədən daha az tullantılı texnologiyaların yaradılmasından və tətbiq edilməsindən ibarətdir. Bu məqsədlə dünyada və ölkəmizdə müxtəlif layihələr icra olunmaqdadır.

## ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2017
2. Букринская Э., Мясникова Л. Логистическое обеспечение рециклинга ТБО в мегаполисе // РИСК: Ресурсы. Информация. Снабжение. Конкуренция. 4'2006, с. 38-45.
3. Костовецкий В. П. Система обеспечения обращения с отходами потребления в Московском регионе // Управление твердыми бытовыми отходами в Московском регионе сегодня и завтра: Материалы 1-го научно-методического семинара / Московский общ. научный фонд. Москва, 1999, с.76-86.
4. Кузьменкова А. М. Использование компостов из твердых бытовых отходов. Москва: Россельхозиздат, 1976, 63 с.
5. Chilton M., "WTE Worldwide", Waste Management World, Nov-Dec 2008, 47-49, 2008.
6. Indicators of Sustainable Development, UN Department for Policy Coordination and Sustainable Development, December, 1994.
7. Indicators of Sustainable Development: Guidelines and Methodologies. Third edition. October 2007. United Nations, 2007. 99 p. URL: <http://www.un.org/esa/sustdev/natinfo/indicators/guidelines.pdf> (27.09.2017).
8. Municipal Waste // Eurostat News Release, 2010, 3 p. (<http://ec.europa.eu/eurostat>).
9. The Genuine Progress Indicator. A Tool for Sustainable Development / Dr. John Talberth, Clifford Cobb and Noah Slattery, Oakland, CA 94612, 2006, p. 31.
10. The Little Green Data Book 2006. Word Bank, Washington DC, 2006, p. 256.
11. <http://eco.gov.az/az/1178-tullantilarin-idare-olunmasi>

*Azərbaycan Respublikasının Prezidenti yanında  
Dövlət İdarəciliyik Akademiyası  
E-mail: sabuhibmw@yahoo.co.uk*

Sabuhi Mehdizade

## THE ROLE OF SUSTAINABLE DEVELOPMENT INDICATORS IN WASTE MANAGEMENT

The article examines key indicators of sustainable development concept, their impact on waste management, as well as the issues relating to prevention, proper management and

recycling of solid waste in ensuring sustainable development. The article also analyzes the indicators such as efficient use of energy, resource saving, waste recycling and availability of protected areas, that characterize sustainable development, analyze the processes taking place in this area, evaluate planning and management, and increase the efficiency of performance.

It is noted that the reason why solid waste management is an important component of sustainable development strategy is due to the gradual increase in their growth rates. Despite the solid household waste is associated with population growth and changing people's lifestyles, they have different norms in different countries. The differences in the norms directly depend on the concept of policy in the countries and modern technologies used in this area.

In this regard, the project "Integrated Solid Waste Management" which is implemented by the Government of Azerbaijan should be emphasized. The gradual implementation of this project has not only improved waste management in the country, but has also created favorable conditions for sustainable development.

**Keywords:** Sustainable development, the concept of sustainable development, waste, solid waste.

Сабухи Мехтизаде

## РОЛЬ ИНДИКАТОРОВ УСТОЙЧИВОГО РАЗВИТИЯ В УПРАВЛЕНИИ ОТХОДАМИ

В данной статье исследуются основные показатели и индикаторы концепции устойчивого развития, влияние их на управление отходами, а также вопросы предотвращения образования твердых бытовых отходов, их правильного управления и переработки с целью обеспечения устойчивого развития. В статье также исследуются такие индикаторы и их показатели, как эффективное использование энергии, экономия сырья и повторное использование отходов, наличие охраняемых территорий, характеризующие устойчивое развитие, анализирующие происходящие в данной области процессы, оценивающие планирование и управление, повышающие эффективность деятельности.

В статье отмечается, что причина, по которой управление твердыми бытовыми отходами является важным компонентом стратегии устойчивого развития, связана с постепенным увеличением их темпов роста. Несмотря на то, что образование твердых бытовых отходов связано с ростом населения, а также с изменением их жизненных условий, в различных странах ему присущи разные нормы. Различия в нормах же напрямую зависят от политики стран в этой области и используемых современных технологий.

**Ключевые слова:** устойчивое развитие, концепция устойчивого развития, отходы, твердые бытовые отходы.

(AMEA-nin həqiqi üzvü Urxan Ələkbərov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi: İlkin variant 23.06.2019

Son variant 11.09.2019